

## Atamın Xatirəsi

Əli Kərim

© Seçilmiş Əsərləri. 2001

O, sərt idi. Səhər dərsə tələsəndə mən  
Bildirməzdi yolda durub boylandığını.  
Bircə dəfə söz açmazdı qəlbindəkindən,  
Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən,  
Durub-durub güc gələrdi əyri qəlyana.  
Övladına bircə dəfə “can” söyləməkdən  
Övlad üçün can verməyi asandı ona.

Əməksevən, ağır, enli, cod əli vardı,  
Tale kimi endirərdi ciynimə hərdən.  
Sərt üzünə bircə anlıq səhər doğardı  
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi—təzə əkini  
Hər bəladan hifz eləyən qalın qar kimi.  
Moskvada oxuyurdum,  
Tərk etdi məni.  
Gələn zaman bir əbədi ayrılıq dəmi  
Gah istəyib məni görə. Gah deyib ki, mən  
Qoy bilməyim.  
O utanıb öz ölümündən.  
Ah, o niyə belə etdi, bu nə qubardı?  
Nə zamansa bu nişanda bir atam vardı.

1959

---

Vəb direktor: Betti Bleyer  
Mətni yiğdi: Səkinə İsgəndərova  
Veb üçün hazırladı: Ülviyə Məmmədova  
AZERI.orga qoyuldu: aprel, 2004